

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nº 174 (2022) 30 noyabr 2019-cu il

Tam əminəm ki, həmsöhbətimi təqdim etməyə ehtiyac yoxdur. Çünkü yalnız "Dədə" sözünü dilə gətirməklə həmsöhbətimin kim olduğunu dəyərli oxucu dərhal hiss edəcək. Çünkü mənim həmsöhbətim xalqın sevimliyi, xalqın xanəndəsi, xalqın sənətkarı Dədə Süleymandır. Rəsmi olaraq onu sənədlərdə Süleyman Cümşüd oğlu Abdullayev kimi yazıblar. Amma gerçəklidə o, musiqisevərlərin və səsinə baş əyənlərin Dədə Süleymanıdır.

- Salam, Dədə. Nə var, nə yox? Yaşınızın bu vaxtında

Dünyanı da yaxşı, pis səmtə yönəldən insanlardı. Dünya özü-özüyle müharibə eləmir ki, müharibəni eləyen də adamlardı, dünyanı pis günə qoyan da adamlardı. Baş açmaq olmur, bu adamlar niyə öz günahlarını dünyadan boyununa atır. Dünya fağırinə əli yox, ayağı yox. Yetən cumur üstünə. Yazığın adı beddam çıxıf. Hələ də insanlar dərk eləmir ki, bu, yerində olan dünyadan başına oyunlar açan da, onu qıyan da özümüzük. Hər şeyin günahkarı insandı. Günahın hamısı yenə deyirəm, insanlardadı. Dünya

haqsız davanın əleyhinə olmuşam. Özüm də eləməmişəm, eləyəni də qınamışam. Yادımdan çıxmamış onu da deyim ki, erməni başını itirib. Ermənenin başı olsayıdı, bizim bu günümüzü görüp fikirleşirdi ki, əvvəlki qonşuluğu saxlaşdı, indi o da kef-damaq içinde yaşayardı. Amma rusun fitvasına getdi, özünü yaman günə saldı. Əgər rus olmasa, təkcə Ağdamla Füzulinin camaatı yüksəlfər erməni torpaqlarımızdan çıxara bilər. Bunu mən deyirəm. Çünkü mən erməninin dabbaqda göñünə bələdəm. Yəni dediyim

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA

KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN

İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT
DƏSTƏYİ FONDUNUN MALİYYƏ DƏSTƏYİ İLƏ DƏRC OLUNUR



MUĞAMIN SÜLEYMAN ABDULLAYEV NƏFƏSİ



özünüze necə hiss edirsiniz?

- Çox sağ ol. Nə hamidan yüksəkdə deyiləm, nə də aşağıda. Elə hamının olduğu yerdəyəm. Neticəni özün çıxardırsan. O ki, qaldı nə var, nə yoxa, hər şeydən bir az var. Zaman da ki, məndən, səndən asılı deyil. Köhnə kişilər demiş, zaman heç nəyə baxmir, öz dəyirmanını işlədir.

- Dədə, dölyanın bu qarşılıqlı, baş-ayaq olduğu vaxtda adamlar da bir az nizam-intizamdan kənarlaşdır, necə deyərlər, bir növ "başlı-başını saxlasın" prinsipi ilə yaşıyır. Bax, belə bir vaxtda sən necə, səsinə söykənib yaşaya bilirsənmi?

- Əvvəlcə gel baş-ayaq danışmıyax. Nə var onu deyək, özü də necə var, o cür də deyək. Dünya ayaq-baş düşüb eləmiyib. Dünya elə olduğu kimi qalif, yəni Allah bu dünyani necə yaradıf, o cür də var. Min il bundan qabaq da belə oluf, indi də belədir. Ayaq-baş düşən insanlardı.

neyləsin, oturub yerində səsiyi-səmirini çıxarmır. Bütün işlərin başında insanlar dayanır. Allah bütün ixtiyarı insana verib. İnsan da bir də görünərən ki, heç Allaha da bəndəlik eləmir. Dava salır, qırğın töredir...

- Dədə, dava demişkən, heç dava-dalaş salmışan?

- Mən uşaq vaxtları bir az davakarlıq eləmişəm. Özü də tay-tuşlarımla yox, ermənilərle. Yəqin bilirsən də bizim Qoçəhməddi kəndi ilə Dağlıq Qarabağın, o vaxtkı Hadrudun ermənilər yaşayan kəndləri qonşu idilər. Özümüzün bağımız, bağçamız olmasına baxmayaraq, gedirdik ermənilərin bağına, bostanına.

Bax, onda dava düşürdü, mən də qolu zorlu idim, qabağıma çıxan erməniləni salırdım yumruğun altına. Ayri heç kimlə dalaşmamışam. Nə uşaq vaxtı, nə də bu yaşına qədər. Amma bütün kənd uşaqları kimi mən də güləşmişəm, zarafatlaşmışam, şüluq salmışam. Məni də həmişə Dadaş yırırdı. Ümumiyyətlə,

odur ki, Allah bizi yaradıb ve bizə də bir yol göstərib birimiz o yolu ağılla, başla qana-qana gedirik, birimiz də haramlıqla, namərdliklə, ev yixmaqla. Ona görə də Allah özü hər şeyin qiymətini verir. Çünkü ondan yuxarıda heç kim yoxdu. Görən də odur, qiymət verən də. Allahın qoyduğuna heç kim düzəliş eləyə bilməz, qulp qoya bilməz.

Elə musiqidə də belədi. Bir də görünərən ki, biri əllaməçilik eləyir. Amma bir ayrisi ağılla, düşüncəyə, yerli-verində muğama təzə əlavələr gətirir, yəni möhür vurur. Bunun ikisində də deyirlər olmaz. Bəli, birinci olmaz, yəni əllaməçilik heç kim tərəfindən qəbul edilmir.

Amma ikinci niyə olmasın ki? Axi bu insan yeni boğazla, yeni ştrixlərə musiqimizi cılayır. Buna "sağ ol" demək lazımdır. Saa bir söz də deyim. Dünyanın, yerin, göyün nəyi varsa, nəyi görürüsə, nəyi eşidiriksə, nəyi oxuyuruqsa, bunlar hamısı müqəddəs "Quran-Kərim"imizdə yazılıb. Ağlılı adamlar o müqəddəs kitabı oxuyub özünə ağılli yol da seçir.

Hətta ağılli alımlar Quranı öyrənib ondan istifadə etməklə öz kəşflərini də edirlər. Çünkü hər şeyin bünövrəsi Quranada yazılıb. Quran dünyanın çox böyük sırıdır. Onu oxuyub başa çıxməq, onu dərk eləmek heç kimə nəsib olmayıb.

Hər dəfə oxuyanda bir sirdən agah olursan. Muğam da onun kimidi. Hər kəs öz ifası ilə onun bir sərrini açır. Hə, yadına düşmüşkən, saa onu

da deyim də, bizdəki o Muğam evi var ha, Muğam teatrını deyirəm, onu rehmətlilik İsləm Rzayev yaradıb. Bəzi ağzığköçəklər deyiblər ki, biz yaratmışıq. Yalandı. Onu Seyidin gözəl tələbəsi İsləm Rzayev yaradıb. Özü də havadan yox haa...

- Dədə, üzr istəyirəm, başa düşmədim, nə demək istəyirsən?

- Burda çətin nə var ki? Rəhmətlilik İsləm şərq ölkələrinə qastrola getmişdi. Hə, saa onu da deyim ki, farslarda da, ərəblərdə də muğam var. Amma bizim muğam hamısından bitkindi. Ərəblərin muğamı cəmi üç mərhələdi. Bax, İsləm Rzayev qastrolda görüb ki, ərəblərin muğam teatri var. Oturub qulaq asıb.

Sonra bundan fikrini sorüşələr, İsləm da deyib ki, muğam burda bitmir. İnanmayıblar. İsləm burda nə təhər oxuyubsa, məəttəl qalıqlar. Günahha batmayım, bir şeyidə deyim saa.

Ərəblərdə tək-tək yaxşı muğam oxuyanlar var. Amma hamısı təkcə o üç mərhələyə qədər oxuyur. Bizim muğam başqa bir şeydi. Sirdi, vallah, sirdi.

Sirr olmasa, Xanı, Seyidi, Cabbarı, Keçəcioğlunu, Ələsgəri, Yaqubu, Əbülfəti, Saranı, Şövkəti dinləməkdən doyardıq və bir də qulaq asmadıq. Görürsən, her dəfə o böyük xanəndələri dinləyəndə təzə nə isə tapırsan. Hə, bir də saa bir şey deyim e, Qədiri, İsləmi unutmaq olar? Mənsuriyyəni deyəndə Yaqubu yaddan çıxarmaq olar?

A kişi, bu sənətkarlar Allah vergisi ilə doğulublar, Allah vergisi ilə də müğama möhür vurublar.

Məni tərpədirsen, yardımına ayrı şeylər də düşür. Bəzən ağzığköçəklər deyir ki, "Mənsuriyyə"ni oxuyanda ora Se-gah əlavə eləmək olmaz. Hə, niyə olmur axı? Bu adamın qəqliyyəti var, səsi var. Başlaysıb Mənsuriyyədən, yavaş-yavaş keçir Segaha. Özü də elə keçir ki, ruhun da incimir.

Sonra keçdiyi kimi də yavaş-yavaş qayıdır Mənsuriyyəyə. Bundan gözəl nə ola bilər? Niyə mız qoyursan? Kişi-nin oğlu yaradır da. Qəvliyyətin var, sən də oxu. Yoxdu, tay qadağa qoyma. Bu olar, bu olmaz.. Sən Allah bağıyla e, qatib-qarışdırıram, amma söz gələndə gərək deyəsən. Bilmək gərkidi ki, muğam qollubudaqlı, hər tərəfə şaxələnir. Muğamda açılmayan sırlar var.

Əvvəldə dediyim kimi Qu-randa olduğu kimi. Bax, bu möcüzədi bizim musiqimizi dünyaya sevdiren, dünyaya meydən oxuyan. Dünyanın elə bir musiqisi yoxdur ki, onun içərisində bizim musiqinin təsiri, əlamətləri olmasın. Bayaq ərəblərdən danışırdım haa, ərəblər "Şur"dan o yana geda bilmir. Səsləri "Şur"da kimi çatır. Amma biz "Şur-Şah-naz", "Sarec" və ondan sonraları da oxuyuruq. Yəni "Şikəsteyi-fars", "Simayı-Şəms" var...

(ardı gələn sayımızda)

Əbülfət MƏDƏTOĞLU



ƏDALƏT •

30 noyabr 2019-cu il